


İrəvanın tarixi ırsı

Regionda gedən mürekkeb siyasi proseslər nəticəsində azərbaycanlılar öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasetinə məruz qalıblar. Ermənilərin "tarixi əzəli torpaqları" ni yaratmaq siyaseti mərhələ-mərhələ həyata keçirilib. Əvvəlcə onlar Azərbaycan torpaqlarında, yeni keçmiş İrəvan xanlığı ərazisində kiçik Ermənistən Respublikasını yaradıb, tədricən onun ərazisini böyüdüblər.

Tarixdən bəlliidir ki, İran və Rusiya arasında "Gülüstan", "Türkməncay", Rusiya və Türkiye arasında "Andrianopol" müqaviləsi imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütlevi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Torpaqları zəbt olunan azərbaycanlılar isə sünə şəkildə qaćın və məcburi köçkü vəziyyətinə salınıblar.

1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yene də erməni milletçilərinin torpaq iddiaları ilə üz-üzə gelir. Vaxtılı Rusyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılır. Həmin dövrə Azərbaycan siyasetçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzeştlərə getməyə məcbur olurlar. Ermənipərest qüvvələrin ve milletçilərin yürütdükleri məkrili siyaset nəticəsində 1923-cü ilde Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayeti yaradılır. Bundan sonra azərbaycanlıların öz doğma ocaqlarından zorla qovulması ve




onlara qarşı etnik təmizləmə siyasetinin yeni mərhəlesi başlanır. Nəticədə XX əsrin müxtəlif dövrlərində iki milyona yaxın soydaşımız öz tarixi torpaqlarından qovulur, etnik təmizləmə siyasetinin qurbanına çevrilərək didərgin salınır.

Azərbaycanın tarixi mahali olan Zəngəzur da erməni işgalçılıq siyasetinin qurbanına çevrilir. Zəngəzur mahali Qafan, Gorus, Qarakilsə (Sisian), Muğru, Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.

Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sıperinə çevrilib. Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlardan nəticəsində bu mahalda texminən yarım milyon müsəlman həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 müsəlman kəndi yer üzündən silinmişdir. 4472 qadın və uşaq erməni silahlıları tərəfindən vəhşiliklə qətlə yetirilmişdir. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürələrinin birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunmuşdu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Tarixi proseslərin davamı olaraq iyirminci əsrin sonunda 1988-ci ildən başlayaraq Ermənistən silahlı qüvvələrinin ölkəməzə herbi təcavüzü nəticəsində Zəngəzurda,



Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistən adlanan torpaqlarda yaşayışın azərbaycanlılar dədə-baba yurdalarından qovuldular. "Kütlevi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzur tərk edən dən sonra, burada onlara məxsus yüzlərle tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfinən dağıdılaraq məhv

Tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-səhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Bu gün Ermənistən Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. Mənbələrdə, müxtəlif səyyahların yazılılarında göstərilir ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk

mənşəli toponomik adların çoxluğu da bu fikri təsdiqi ləyikdir. Xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, Azərbaycanın əzəli torpağı olan Zəngəzurun Azərbaycandan ayırib Ermənistana verilməsi böyük ədalətsizlik idi. Çünkü Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır, - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyev Zəngəzurun tarixi dövrədəki əhalisinin mütləq əksəriyyətinin azərbaycanlı olduğunu bildirib. Təbii ki, mənbələrdə göstərildiyi kimi, Zəngəzurun bütün yaşayış məntəqəlerinin adları Azərbaycan adları olub. Tarixi ədalətsizliyin sağalmayan yara olduğunu qeyd edən Cənab İlham Əliyev "vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacaq" - deyə əminliyini ifadə edib. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində indi Ermənistən dövləti yaradıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistən yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycan da tarixi həqiqəti bərpa etməyi

haqqıdır. Bu gün əzəli torpağımız olan İrəvanda tarixi mədəniyyət abidələrimiz dağıdılib, məhv edilib. Belə ki, indi Ermənistən Respublikası adlanan tarixi Azərbaycan ərazisində çoxsaylı qalalar, qala-səhərlər, hərbi istehkam obyektləri mövcud olmuşdur. Orta əsrlər dövründə və Rusiya işğalı dövründə aid ədəbiyyatlarda indiki Ermənistən ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şöreyəl qalası haqqında məlumatlar verilir. Oradakı Dəmir Bulaq məscidi yerlə yekşan edilib, Goy məscidi isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunub. Rəcəb Paşa məscidi,

idi, Hacı Cəfər bəy məscidi, Novruzəli bəy məscidi tama-mən dağıdılmışdır.

Sərdar məscidi (1510-1918-ci illər) Sovet Ermənistən dövründə hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. İrəvanın mərkəzində Sərdar məscidi də sistematiq olaraq dağıdılb və 2014-cü ildə yəre yekşan edilib.

Qeyd edək ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şəhər məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətli artmasından və bu ərazidə müsəlman ruhanilarının güclü mövqeyində xəber verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərdə fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdi bəy,

Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Çame məscidi kompleksində iri mədrəse binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

Bu və ya digər tarixi abidələrimiz sırasında ən möhtəşəm olanı və tədqiqatlarda indi də tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Tarixi mənbələrdə göstərilir ki, İrəvan qalası haqqında ilkin yazılı məlumat Səfəvilər dövründə addır. İster Səfəvilərin, ister Nadir şahın, ister Qacarların, isterse də Osmanlıların hakimiyyəti dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur.

İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qala dövlət mülkiyyəti elan edilmişdi. XIX əsrin 30-cu illərində İrəvan qalasındaki 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi.

Ermənistanda sovet hakimiyyəti qurulduğundan sonra 1924-cü ilde şəhərin baş planı təsdiq edilmişdir. Baş planın başlıca məqsədi azərbaycanlılara məxsus olan tarixi-məmərlilik abidələrini yer üzündən silməkdən ibarət olmuşdur. 1936-ci ilde İrəvanın yeni baş planı hazırlanmışdır və onun həyata keçirilməsi nəticəsində qalanın içərisində müasir tipli hündürmərtəbəli binalar inşa edilmişdir.

İrəvan qalasının həmyaşıdları - Bakıda içərişəhərin qala divarları, onun içərisindəki Şirvanşahlar sarayı, Şəkidə Xan sarayı və hətə edən qala divarları bu gün də yaşayır və keçmişdən bu güne soraq verirlər. Mənbələrdə qeyd olunur ki, hazırda İrəvan şəhər tarix muzeyində müasir erməni



memarları tərəfindən hazırlanmış İrəvan qalasının maketi nümayiş etdirilir. Maketdə görünür ki, heç də qalada mövcud olmuş bütün tikililər orada öz əksini tapmamışdır. Həmçinin həmin muzeydə qalanın ruslar tərəfindən işğalından sonra ələ keçirildiyi iddia edilən "İrəvan qalasının açarı" da nümayiş olunur.

Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşen qədim Azərbaycan - türk tarixi-məmərlilik abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Xatırladaq ki, 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kənddə 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşmışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra olmuşdur.

Onu da qeyd edək ki, abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığında orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqdə bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdır. Məzarlıq ermənilər tərəfindən dağıdılb, Urud qalasının yalnız xarabalıqları qalır.

Əlbəttə ki, göründüyü kimi, İrəvan şəhərində tarixi-məmərlilik abidələrinə, dini ocaqlarımıza olan təcavüz xalqımızın tarixi keçmişini yer üzündən silmek məqsədi daşıyib.

Nəzakət ƏLƏDDİNQIZI